

***Vüsal SƏFIYEVƏ***

*Filologiya üzrə fəlsəfə doktoru*

*AMEA Folklor İnstitutu*

*e-mail: vusal\_safiyeva@gmail.com*

## **ALEKSANDR BAQRİ VƏ AZƏRBAYCAN FOLKLORU**

### **Xülasə**

Məqalədə Azərbaycan folklorunun toplanmasında, çapında, təsnifində, tədqiqində və tərcüməsində böyük rolü olan alimlərdən biri, ədəbiyyatşunas, rus və Ukrayna ədəbiyyatının tarixçisi, bibliograf, professor Aleksandr Vasilyeviç Baqrinin elmi işçilərin ehtiyacları problemi və elmi kadrların hazırlanması sahəsində görülmüş işlərindən bəhs olunur. Həmçinin alimin Azərbaycan folkloru sahəsindəki fəaliyyəti araşdırılır. “Azərbaycan Tədqiq və Tətəbbö” cəmiyyətinin tərkibində folklor sahəsində çalışan Azərbaycanın bir sıra görkəmli şəxsləri ilə bərabər cəmiyyətin idarə heyətinin üzvlərindən biri olaraq gördüyü işlər haqqında danışılır.

*Açar sözlər: Azərbaycan folkloru, Qafqaz, xalq ədəbiyyatı, cəmiyyət, Bagri*

***Vusal SAFIYEVA***

## **ALEXANDER BAGRI AND AZERBAIJANI FOLKLORE**

### **Summary**

In the article it is said about Alexander Vasilyevich Bagri's activity, a literary critic, historian of Russian and Ukrainian literature, bibliographer, professor, who played an important role in the collection, publication, classification, research and translation of Azerbaijani folklore. The activity of the scientist in the field of Azerbaijani folklore is also studied. In the article it is also said about the work done by Alexander Vasilyevich Bagri as one of the members of the Board of the society, along with prominent Azerbaijani figures working in the field of folklore in the society "Investigation and Studies of Azerbaijan".

*Key words: Azerbaijani folklore, Caucasus, folk literature, society, Bagri*

***Вусал САФИЕВА***

## **АЛЕКСАНДР БАГРИЙ И АЗЕРБАЙДЖАНСКИЙ ФОЛЬКЛОР**

### **Резюме**

В статье рассматривается творчество Александра Васильевича Багрия, литературоведа, историка русской и украинской литературы, библиографа, профессора, сыгравшего важную роль в сборе, издании, классификации,

исследований и переводе азербайджанского фольклора. Также изучается деятельность ученого в области азербайджанского фольклора. Исследуется работа, проделанная Александром Васильевичем Багрием в качестве одного из членов правления общества, наряду с видными азербайджанскими деятелями, работающими в области фольклора в обществе «Обследования и изучения Азербайджана».

**Ключевые слова:** Азербайджанский фольклор, Кавказ, народная словесность, общество, Багрий

Azərbaycan folklorunun toplanması, çapı, təsnifi, tərtibi, tədqiqi və tərcüməsində böyük rolü olan alimlərdən biri də ədəbiyyatşunas, rus və Ukrayna ədəbiyyatının tarixçisi, bibliografi Aleksandr Vasilyevič Baqrıdır. Ömrünün iyirmi altı ilini Azərbaycanda yaşamış bu alim Azərbaycan elmində böyük iz qoymuş, Azərbaycan folkloru haqqında elmi məqalələrin yazılımasında, bibliografların, folklorşunasların yetişməsində fəal iştirak etmişdir.

Professor Baqli Qafqazın, o cümlədən, Azərbaycanın tarixi, etnoqrafiyası və ədəbiyyatına dair bibliografi göstəricilər, Azərbaycan məktəbləri üçün dərsliklər (“Türklər üçün rus dili”, Q.Qiyasbəyli ilə birlikdə), tələbələr üçün vəsait (“Ədəbiyyat biliyinə başlangıç”, “Ədəbiyyatşunaslıq üçün vəsait”) tərtib etmişdir.

Aleksandr Vasilyevič Baqli 11 (yeni təqvimlə 23) aprel 1891-ci ildə Ukrayna Respublikasının Podolsk quberniyasında (indiki Xmelnytsk vilayəti) yerləşən Leticev kəndində kəndli çinovnikin ailəsində anadan olmuşdur. 1900-cü ildə Uman rayonunun Uman şəhərində yerləşən gimnaziyaya daxil olmuş və oranı qızıl medalla bitirərək, rus şairi Qoqol haqqındaki əserinə görə mükafat almışdır. 1909-cu ildə Kiyev Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, 1912-ci ildə universiteti vaxtından əvvəl bitirərək müəllimi akademik V.N.Peretsin rəhbərliyi altında elmi dərəcə almaq üçün rus dili kafedrasında elmi fəaliyyətə başlamışdır. 1915-ci ildə magistr imtahanlarını bitirən Aleksandr Baqli Petroqrada köçərək Petroqrad Qadın Universitetində mühazirə oxumağa başlayır. 1917-ci ildən etibarən isə Samara Ali Pedaqoji İnstututun professoru seçilərək, 1920-ci ildək kafedraya rəhbərlik edir. 1921-ci ildə isə Krasnodardakı Kuban Dövlət Universitetinin təsisatında fəal iştirak etmişdir. 1922-ci ildə Bakıya köçən Aleksandr Baqli Bakı Dövlət Universitetinin rus dili kafedrasında işə başlamışdır. 1922-1930-cu illərdə elmi işçilərin ehtiyacları problemi və elmi kadrların hazırlanması sahəsində görülmüş işlərin nəticəsinə görə SSRİ-də ən yüksək yeri tutan Azərbaycan Maarifi İttifaqında (1920-22-ci illərdə Bakı Universiteti nəzdində müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişaf işinə hərtərəfli yardım göstərmək məqsədilə humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir) elmi işçilər bölməsinin sədri vəzifəsində çalışmışdır.

Azərbaycanın 1923-cü ilin 2 noyabrında təsis olunmuş “Azərbaycan Tədqiq və Tətəbbö” cəmiyyətinin tərkibində 1929-cu ildək folklor sahəsində çalışan bir sıra görkəmli şəxsləri ilə bərabər akademik Baqrının də adını da çəkmək olar. Belə ki, 1930-cu ildək bu cəmiyyətin idarə heyətinin üzvlərindən biri də akademik Baqli olmuşdur. 1938-ci ildən 1942-ci ildək isə Azərbaycan Dövlət Universitetinin dekanı və rus ədəbiyyatı kafedrasının müdürü olmuşdur.

1932-1939-cu illərdə Aleksandr Vasilyevič Baqli SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin böyük mütəxəssisi sonra isə SSRİ EA-nın Azərbaycan filialının direktoru vəzifəsində çalışmışdır. (2, 105, 109-110).

Aleksandr Vasilyevič Baqli 22 iyun 1949-cu ildə uzun süren xəstəlikdən vəfat etmişdir.

Azərbaycan folklorşunaslıq elmində Aleksandr Baqrının özünə məxsus yeri vardır. O özü şəxşən ekspedisiyalarda iştirak edirdi. Azərbaycan folkloruna dair bir sıra məqalələrin müəllifidir. Bunlardan “Qafqaz xalq ədəbiyyatı” və “Azərbaycan atalar sözlerinin öyrənilməsinə dair” adlı məqalələri misal gətirmək olar. Onun elmi irsi indiyədək bir sıra qiymətli tədqiqatların qida və istinad mənbəyi olmuş, əsərləri, yaradıcılığı gənc tədqiqatçıların müxtəlif istiqamətlərdə apardıqları araşdırmaçıları düzgün yönləndirmiş və yönləndirməkdə davam edir. Bu baxımdan alimin Azərbaycan Xalq Cumhuriyyəti dövründəki fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının səhifəsi olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti ilə onun Bibliografiya Bürosunun Azərbaycan folklorunun inkişafındakı rolu və A.V.Baqrının bu sahədə gördüyü işlərə nəzər yetirmək kifayətdir.

A.V.Baqli Azərbaycan və digər Qafqaz xalqlarının folklorunun öyrənilməsi baxımından çox böyük işlər görmüşdür. Azərbaycanda sahə folklorunun yaradıcılarından biri olmuş və Azərbaycan Elmlər Akademiyası Əsaslı Kitabxanasının təməlini qoymuşdur. Tələbələrin tədqiqat işləri üçün material çatışmazlığı zamanı mövzunun öyrənilməsi üçün yeni imkanlar axtarıldı. Elmi ekspedisiyalar təşkil edər, səfərlər haqqında hesabatlar hazırlanı, tələbələrin elmi fəaliyyətini dəstəkləyərdi. İşinin çoxluğuna baxmayaraq Azərbaycanın ictimai həyatında da fəal iştirak edərdi.

Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq bir dövr ərzində çox gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan elminin inkişafı namənə müxtəlif sahələrdə islahatlar olmuşdur. Bu islahatlardan biri isə Azərbaycan elminin milli sərvət olaraq qorunub günüümüze ötürülməsidir. Bu baxımdan, 1919-cu ildə Bakı Universitetinin yaradılması Azərbaycan elminin inkişafı üçün çox mühüm bir hadisə idi. 1920-22-ci illərdə elmi tədqiqatlar həmin elm ocağında aparılırlaç humanitar, tibb və təbiət üzrə elmi cəmiyyət təşkil edilmişdir ki, bu da 1923-cü il noyabrın 2-də ziyalı və alımlar qrupunun təşəbbüsü ilə təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti adlandırılmışdır. Cəmiyyətin məqsəd və vəzifələri Azərbaycan və ona yaxın olan ölkələri, xalqları

hərtərəfli tədqiq edərək öyrənməkdən, onların elmin müxtəlif sahələrindəki tədqiqat problemlərini həll etməkdən, eləcə də Azərbaycan haqqındaki bilgiləri təbliğ edərək elmi kadrlar yetişdirməkdən və elmin inkişafına hərtərəfli yardım etməkdən, elmi tədqiqatlara konkret istiqamət verməkdən, bu məqsədlə də elmi ekspedisiyalar, disputlar, qurultaylar, konfranslar, iclaslar, ekskursiyalar, kütłəvi qiraətlər, xüsusi kurslar, müşavirələr, mühazirələr, informasiya gecələri təşkil edib muzey, kitabxanalar yaradaraq ölkəmizlə bağlı işlərə yardımçı olmaqdənibarət idi.

Bu illerdə Leninqrad, Kazan, Moskva şəhərlərində çalışan bir sıra görkəmli sovet şərqşünas və türkoloqları Bakıya daimi işləmək, yaxud müvəqqəti mühazirə oxumaq üçün dəvət olunurdu. Bu professorlar Azərbaycanın maddi və mənəvi abidələrinin öyrənilməsində, arxeoloji qazıntıların aparılmasında, dilin ləhcələrinin tədqiqində yaxından iştirak edirdilər. Bu alimlər içərisində A.V.Baqri, P.K.Juze, V.M.Zummer, N.Y.Mar və b. adlarını çəkmək olar. Sovet hakimiyyətinin ilk illərində toplanmış folklor materialları “Maarif və mədəniyyət”, “Maarif işçisi”, “Dan ulduzu” jurnallarında, “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunurdu. Bu alimlər içərisində professor Aleksandr Baqrinin (1891-1949) adını xüsusi qeyd etmək lazımdır. Baqri Qafqaz xalqlarının folkloruna dair zəngin bibliografiq göstəricilər tərtib etmişdir. Onun Azərbaycan folklorunun toplanmasında, nəşrində, təsnifində, tədqiqində böyük rol olsmuşdur. O, Azərbaycan nağılları, onların motivləri, toplanması, öyrənilməsi barədə bir sıra nəzəri məqalələrlə çıxış etmişdir. Aleksandr Baqri, həmçinin, 1924-1926-ci illərdə 3 buraxılışdan ibarət, 1890-1923-cü illər Azərbaycan folkloruna dair materialları əhatə edən, bu günədək müasir folklorçuların mühüm informasiya mənbəyi hesab edilən “Azərbaycan bibliografiyası üçün materiallar” adlı əsərini yazmışdır. 1930-cu ildə Aleksandr Baqri Qafqaz xalqlarının nağıl və əfsanələrindən ibarət məlumat kitabı (Qafqaz xalq ədəbiyyatına dair məlumatlar, Bakı, 1926) əlavəsi ilə üçüncülik “Azərbaycan və ona yaxın ölkələrin folkloru” adlı məcmuəni tərtib edərək nəşr etdirmişdir ki, məcmuənin birinci cildində və ikinci cildinin bir hissəsində Azərbaycan xalq ədəbiyyatı nümunələri – Qafqaz xalqları və Azərbaycanın, demək olar ki, bütün bölgələrinin nağılları toplanmışdır. 1932-1939-cu illərdə A.V.Baqri SSRİ Elmlər Akademiyası Zaqaqfaziya filialının Azərbaycan bölməsinin böyük mütəxəssisi, sonra isə SSRİ EA-nın Azərbaycan filialının direktoru vəzifəsində çalışmışdır. 1935-ci ildə alim folklorşunas Hənəfi Zeynalı ilə birgə rus oxucusunu Azərbaycan nağılları ilə tanış etmek məqsədilə rus dilində 79 nağıl, əfsanə və dastandan ibarət olan “Azərbaycan türk nağılları” adlı bir məcmuə nəşr etdirmiş, 1938-ci il-dən 1942-ci ilədək isə o, Azərbaycan Dövlət Universitetinin dekanı və rus ədəbiyyatı kafedrasının müdürü olsmuşdur. Təsadüfi deyil ki, ATTC-nin 1923-cü il noyabrın 4-də təşkil olunmuş Bibliografiya Bürosunun sədrliyi dəCəmiyyətin bibliografiya komissiyasının sədrini kimi mühüm bir vəzifə məhz A.Baqriyə tapşırılmışdı. (3, 72-73). Bundan əlavə o, həm Azərbaycan və rus yazıçılarının elmi əsərlərinin dərc olunduğu jurnalın çapında, həm də Tədqiq və Tətəbbö Cəmiyyətinin təşəbbü-

stülə I Türkoloji Qurultaya hazırlıq prosesində də fəal iştirak edirdi. (Алиева Э. Азербайджанский украинец: К 125-летию со дня рождения Александра Багрия - ученого, внесшего значительный вклад в становление науки в нашей стране. Наследие//Каспий, 2016, 22 октября, С.18-19). Bibliografiya – Bürosu elmi-tədqiqat işlərində bibliografiya xidmətini genişləndirmək məqsədilə gərgin axtarışlar aparır. Cəmiyyətin Rəyasət heyəti ilk dövrlərə tam olmasa da Azərbaycan haqqında olan çap materiallarının əlibə göstəricisinin hazırlanması işinə başlamağı Bibliografiya Bürosuna tövsiyə edir (3, 72-73). Daha sonra Bibliografiya Bürosu bu sahədə mühüm işlər görür və professor A.Baqrinin başçılığı altında yuxarıda adlarını çəkdiyimiz layihələri həyata keçirir, ölkə haqqında bibliografiq arayışlar verir, elmi-tədqiqat işlərinə bibliografiq xidməti təşkil edir (1, 3).

1925-ci ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin kitabxanası ilə Bibliografiq Büronun işində təkrarçılıq yarandığı üçün 1925-ci ilin avqustunda Cəmiyyətin kitabxanası ilə Bibliografiq Büro birləşdirilərək “Kitabxana-Bibliografiya Bürosu” yaradıldı və Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Hənəfi Zeynalı (1896-1938) büronun sədri seçildi (4).

Bu dövrdə ATTC xətti ilə xeyli miqdarda Azərbaycan xalq nağılları toplanmışdı. Bu işdə H.Zeynalı ilə bərabər, bilavasitə A.Baqri, A.Sübhənverdixanov (Divanbəyoğlu), Y.V.Çəmənəzəminli, H.Əlizadə yaxından iştirak edirdilər.

Aleksandr Baqri, həmçinin, 1924-1926-ci illərdə 3 buraxılışdan ibarət, 1890-1923-cü illər Azərbaycan folkloru ilə bağlı materialları əhatə edən, bu günədək müasir folklorçuların mühüm informasiya mənbəyi hesab edilən “Azərbaycan bibliografiyası üçün materiallar” adlı əsərini yazmışdır. Taras Şevçenko yaradıcılığını mütəmadi olaraq öyrənib tədqiq edən akademik Baqri 1925-ci ildə “Şevçenko və rus ədəbiyyatı” adlı dissertasiya işinə görə rus dili və ədəbiyyatı üzrə doktor elmi dərəcəsini almışdır. 1926-ci ildə isə “XIX əsrde və XX əsrin birinci rübündə rus ədəbiyyatı” adlı dərs vəsaitini hazırlanmışdır.

Professor Baqrinin xalq hekayətləri, atalar sözü və məsəllər haqqında da 1924-cu ildə “Xalq müəllimi” qəzetiñin birinci sayında “El hekayətləri haqqında” və 1925-ci ildə “Maarif işçisi” jurnalının birinci nömrəsində “Xalq məsəlləri haqqında” adlı məqalələri vardır. (Babayev İ., Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı).

Aleksandr Baqri, həmçinin 1924-1926-ci illərdə 3 buraxılışdan ibarət, 1890-1923-cü illər Azərbaycan folkloru ilə bağlı materialları əhatə edən, bu günədək müasir folklorçuların mühüm informasiya mənbəyi hesab edilən “Azərbaycan bibliografiyası üçün materiallar” adlı əsərini yazmışdır. Taras Şevçenko yaradıcılığını mütəmadi olaraq öyrənib tədqiq edən akademik Baqri 1925-ci ildə “Şevçenko və rus ədəbiyyatı” adlı dissertasiya işinə görə rus dili və ədəbiyyatı üzrə doktor elmi dərəcəsini almışdır. 1926-ci ildə isə “XIX əsrde və XX əsrin birinci rübündə rus ədəbiyyatı” adlı dərs vəsaitini hazırlanmışdır.

Bundan əlavə, A.V.Baqrinin SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu – QƏXTMT) məcmuəsinin bütün nömrələrində dərc olunmuş Qafqaz xalqları qadınlarının məşəti ilə bağlı daha bir bibliografik göstəricisi vardır. Toplu tezliklə özünün diyarşunaslıq, kulturoloji materiallarının çoxşaxalılıyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşunaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun 1-ci 4 şöbəsinin, etnoqrafik və folklor materialları isə 2-ci və 3-cü şöbələrinin mövzularını təşkil etdi. 1881-1929-cu illər arasında nəşr edilən toplunun 46 buraxılışı (cildi) işıq üzü görmüşdür. Onun 44 buraxılışı Tiflisdə (1881-1915-ci illər), son iki – 45-ci və 46-ci buraxılışları isə 1926-ci və 1929-cu illərdə Mahaçqalada nəşr edilmişdir. SMOMPK-un bir çox buraxılışlarında sırf diyarşunaslıq, kulturoloji yönü elmi məqalələrlə yanaşı, Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. kimi janrlarına aid örnəklər də işıq üzü görmüşdür. (AMEA Folklor İnstitutu. SMOMPK: Azərbaycan Folkloru Materialları, 1-ci cild, Bakı, 2018, 229 s, s. 3-4).

A.V.Baqri Azərbaycan nağılları, onların motivləri, toplanması, öyrənilməsi barədə bir sıra məqalələrlə çıxış etmişdir. Buna misal olaraq, Azərbaycan Dövlət Universitetinin “Şərq Şöbəsinin Xəbərləri” adlı məcmuənin IV cildində 1926-ci ildə “K voprosu o putyax rasprostraneniya legend o mudrom Solomone”, 1929-cu ildə isə “K voprosu ob izuchenii Azerbaydjanskix skazok” adlı məqalələri göstəribilərik. O, pedagoji fəaliyyəti ilə bağlı seminarlar da təşkil etmiş, bu seminarlarda Azərbaycan folkloruna dair materiallar dinlənmişdir.

1930-cu ildə Aleksandr Baqri Qafqaz xalqlarının nağıl və əfsanələrindən ibarət, məlumat kitabçası (Qafqaz xalq ədəbiyyatına dair məlumatlar, Bakı, 1926) əlavəsi ilə, üçcildilik “Azərbaycan və ona yaxın ölkələrin folkloru” adlı məcmuəni tərtib edərək nəşr etdirmişdir ki, məcmuənin birinci cildində və ikinci cildinin bir hissəsində Azərbaycan xalq ədəbiyyatı nümunələri – Qafqaz xalqları və Azərbaycanın demək olar ki, bütün bölgələrinin nağılları toplanmışdır (Nuxa, Gəncə, Şuşa, Şamaxı, Lənkəran) (2, 105; 109-110). Bu məcmuəyə A.Baqrinin ekspedisiyalara gedərkən yazdığı nağıl və zərbi-məsəllər daxil edilmişdir, feodal və ticarət Azərbaycanı ilə ona yaxın hakimiyyətinin ideallaşdırılması, xanlara, bəylərə bütünlükə tabe olmaq (Qumuq nağılları) təbliğ edilir, mehrivan, xalqın rifahının qayğısına qalan şahlar (Şah Abbasın nağılı, şah və tacir) vəsf olunur. Həmçinin uşaqların valideyn, qadınların həyat yoldaşlarının əsiri olması, əksinə gedilməsi mümkün olmayan taleyi ilə barışmaq (Seyfəlmülk haqqında) təbliğ olunur. Digər tərəfdən isə ticarət əlaqələrindən, xüsusi ticarət sirlərindən danışılır, həm varlı, həm də kasıblar üçün bir tələ olan var-dövlət təbliğ olunur. Bəzi yerlərdə isə həkimlərin (Kavinin məhkəməsi), hökmardarların və onların əlaltılarının ədalətsizliyi, mollalarla başqa din xadimlərinin hədsiz tamahkarlığı şəklindəaz sayda satira

elementlərinə rast gelinir. Lakin bu qanuna tabeçiliyin və möminliyin təbliği içərisində itib-batır. Bu cildin mətninə, həmçinin mərhum Qafqaz tədqiqatçı, professor L.Q.Lopatinskinin əlyazma ırsından götürülmüş çoxsaylı nağıl və əfsanələr də daxil edilmişdir.

1935-ci ildə alim folklorşunas Hənefi Zeynallı ilə birgə rus oxucusunu Azərbaycannağılları ilə tanış etmək məqsidilə, rus dilində 72 nağıl, əfsanə və dastandan ibarət olan “Azərbaycan türk nağılları” adlı bir məcmə də nəşr etdirir.

Filogiya üzrə fəlsəfa doktoru İlkin Rüstəmzadə “Azərbaycan türk nağılları” məcmuəsini belə təsvir edir: “Bu topluda hər bir nağılm Aarne-Andreyev və Bolte-Polivka göstəricilərinə uyğun süjet nömrəsi verilir. Tərtibçilər nağılların süjet nömrələrini göstərməklə kifayətlənmir, həm də onların söyləyiciləri, toplayıcıları, qeydə alındığı məkan, digər Qafqaz xalqlarındakı variantları haqqında da məlumat verirlər. İlk dəfə çap olunan nağıllarda əlyazmanın saxlandığı yer, təkrar çap olunan nağıllarda isə onların ilkin nəşrləri göstərilir. Topluya daxil edilmiş 72 nağıldan yalnız 15-nin qarşılığı tapılmayıb, qalan süjetlərin isə Aarne-Andreyev və Bolte-Polivka göstəricilərindəki nömrəsi verilib”. Bundan əlavə, müəllif bu məcmuədə eksər süjetlərin qarşılığının çox uğurlu şəkildə müəyyən edilməsinə baxmayaraq qüsür və yanlışlıqların da mövcudluğunu qeyd etmişdir: “Nəzərə çarpan əsas qüsurlardan biri kontaminasiyaların düzgün müəyyənləşdirilməməsidir. Məsələn, həmin topluda çap olunmuş “Fatma və Kiyav” nağılı “Bacı və qardaş” (450), “Analıq və ögey qız” (480) və “Göyçək Fatma” (510A) süjetlərindən təşkil olunduğu halda, ancaq bir süjet (450) qeydə alınır. Eyni vəziyyət kontaminasiyalardan təşkil olunmuş digər nağıllarda da müşahidə olunur. Məsələn, “Danışmayan qız” (559), “Dülgər, dərzi və molla” (661\*), “Üç qardaş” (653A) və “Həməyil üstündə mübahisə” (1406) süjetlərindən təşkil olunmuş “Məlik Məmməd” nağılda (559), “Arvad tayfasına etibar yoxdur” (1426), “Şah Abbasın arvadları qırdrması” (895\*), “Tilsimlənmiş şəhər” (410\*) və “Dövlət quşu” (567) süjetlərindən təşkil olunmuş “Şəhrəbanu” nağılında isə 895 nömrəli süjet qeydə alınır, digər süjetlər göstərilməyib”. (Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. B.: Elm və təhsil, 2013, 368 s. (s. 17-18).

A.Baqri haqqında danışarken onun Azərbaycan folklorunun bir sıra nümunələrinin tədqiqatçısı olduğunu da xüsusi qeyd etmək lazımdır. Məsələn, “Qafqaz xalq ədəbiyyatına dair məlumatlar” adlı bibliografiyaya nəzər salsaq yuxarıda qeyd etdiyimiz kimi A.Baqri tələbələrin elmi tədqiqat işləri ilə məşğul olması üçün əlindən gələn köməyi edirdi. Bu göstəricinin tərtibində də məqsəd məhz bundan ibarət idi. Müəllif özü bu zərurəti topluya yazdığını “Ön söz”də belə izah edir: “Qafqaz universitetlərində dil və ədəbiyyat müəllimləri yerli folkloru öyrənmədən keçinə bilmirlər. Mənim bu sahədə başladığım qrup məşğələləri dərhal tələbələr üçün əlverişli bibliografik vəsaitin yoxluğu ilə qarşılaşdı. Çünkü, qafqazşunaslıq üzrə köhnə bibliografik göstəricilər indi nadir tapıntıya çevrilmişdir.

Tələbələr arasında Qafqaz folklorunun öyrənilməsi üçün faydalı bir sıra bibliografik məlumatların istifadəyə buraxılması istəyi mənə ilkin və heç də mükəmməl olmayan, Qafqazın möşəti və adətləri ilə əlaqədar olan bu şifahi xalq ədəbiyyatı üzrə bibliografik vəsaitlər toplusunu tez bir zamanda bizim universitetin bütün dil və ədəbiyyat təmsilcilərinin birgə səyləri nticəsində bu sahədə daha mükəmməl toplu nəşr etdirmək ümidi ilə çap etdirməyə haqq verir" (Baqri A.V. Qafqaz xalq ədəbiyyatına dair materiallar. Ön söz. Bakı, 1926, 196 s., s.3).

Toplu 195 səhifədən ibarətdir. Buraya Müqəddimə (ön söz), İxtisarların siyahısı, Əlibəy və Mövzu göstəricisi daxildir.

Professor Baqri nə və ya kim haqqında yazırsa yazısın onun bütün əsərləri Azərbaycana, Bakıya məhəbbət və hörmətlə doludur. Aleksandr Baqri özünün ikinci Vətəni hesab etdiyi Bakıya qarşı hər zaman qürur hissi duymuşdur. Öz Vətənin dərin məhəbbətlə sevən beynəlmiləlcə alim iki ölkənin – Azərbaycan və Ukraynanın mədəni, ədəbi əlaqələri baxımından çox böyük işlər görmüşdür.

## ƏDƏBİYYAT

1. Hüseynova, F. AMEA MEK-da bibliografiya fəaliyyətinin təşəkkülü və inkişafı // Elmi əsərlər, B.: MEA MEK, 2004, VI buraxılış, s. 3.
2. Xəlilibəyli, H. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətin-də filologiya məsələləri (1923-1929), B.: Ozan, 1999, 131 s.
3. Rüstəmova, A. Azərbaycan SSR-də elmi-sahə kitabxanalarının yaranması və fəaliyyəti (1920-iyun 1941-ci illər), B.: Elm və təhsil, 2014, 208 s.
4. <http://www.mek.az/history.aspx>
5. Babayev, İ., Əfəndiyev, P. Azərbaycan şifahi xalq ədəbiyyatı, B.: Maarif, 1970, 268 s. (S. 63-64).
6. Алиева Э. Азербайджанский украинец: К 125-летию со дня рождения Александра Багрия - ученого, внесшего значительный вклад в становление науки в нашей стране. Наследие//Каспий, 2016, 22 октября, С.18-19.
7. Rüstməzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. B.: Elm və təhsil, 2013, 368 s. (s. 17-18).
8. AMEA Folklor İnstitutu. SMOMP: Azərbaycan Folkloru Materialları, 1-ci cild, Bakı, 2018, 229 s., s. 3-4.
9. Baqri A.V. Qafqaz xalq ədəbiyyatına dair materiallar. Ön söz. Bakı, 1926, 196 s., s. 3.

*Daxilolma tarixi: İlkin variant 28.01.2022  
Son variant 21.02.2022*